



#### 4. Borcalanın bağlanmış öhdəlikləri

38

##### 4.1 Kredit - 1 500.00 AZN

KIN: ZZ42VZ3A0M

Məlumat təchizatçısı : XXX		Hesab nömrəsi: XXX	
Aylıq ödəniş məbləği	-	Verilmə tarixi	06.08.2013
Sonuncu ödəniş tarixi	07.08.2014	İlkin müqavilə ilə bitmə tarixi	06.08.2014
Məqsədi	Fiziki şəxslərə istehlak kreditləri	Son müqavilə ilə bitmə tarixi	06.08.2014
Əsas borcun gecikdirildiyi gün sayı	0	Faizlərin gecikdirildiyi gün sayı	0

#### 5. Borcalanın zamin olduğu öhdəlikləri

39

##### 5.1 Kredit xətti - 1 500.00 AZN

KIN: ZZ42VZ3A0M

Məlumat təchizatçısı : XXX		Hesab nömrəsi: XXX	
Aylıq ödəniş məbləği	-	Verilmə tarixi	06.08.2013
Sonuncu ödəniş tarixi	07.08.2014	İlkin müqavilə ilə bitmə tarixi	06.08.2014
Məqsədi	Fiziki şəxslərə istehlak kreditləri	Son müqavilə ilə bitmə tarixi	06.08.2014
Əsas borcun gecikdirildiyi gün sayı	0	Faizlərin gecikdirildiyi gün sayı	0

Kredit hesabının sonu

40

Tarixçə üzrə şərti işarələnmə:

Tarixçə	-	məlumat yoxdur	0	0 gün gecikmə	30	1-30 gün gecikmə
	90	31-90 gün gecikmə	180	91-180 gün gecikmə	360	181-360 gün gecikmə
	361+	360 gündən artıq gecikmə				

Skor üzrə şərti işarələnmə:

Skor	<= 730 - > 800	Əla	> 650 - <= 730	Yaxşı	> 560 - <= 650	Orta
	> 480 - <= 560	Kafi	>=300 - <= 480	Pis		

Aşağıdakı səbəblərdən skor hesablanmasından imtina olunur:

NA	Şəxsin yalnız zaminlik öhdəliyi vardır. ( No applicant. )
AB	Şəxs yüksək gecikmə statuslu kreditlərə malikdir. (Already bad.)
CC	Şəxsin son 12 ay ərzində aktiv öhdəliyi mövcud olmamışdır. (Closed Contracts.)
TN	Şəxs qiymətləndirmə üçün çox yenidir. (Too new contracts.)
NU	Şəxsin son 9 ay ərzində yalnız yenilənməmiş kreditləri mövcuddur. (Not Updated.)
NC	Şəxsin hər hansı kredit öhdəliyi mövcud deyil. (No Contract.)

## Açıqlama

- 1 A.S.A – Borcalanın adı, soyadı, ata adı (hüquqi şəxslər üçün yalnız adı);
- 2 Hesabat-çıxarışa verilən eyniləşdirmə nömrəsi;
- 3 Tərtib olunma tarixi –kredit hesabatının çap olunduğu tarix;
- 4 Borcalan haqqında tarixçenin açıldığı tarix – borcalan haqqında məlumatın Büroya ilk daxil olma tarixi;
- 5 Borcalanın sistem tərəfindən hesablanmış skoring balı
- 6 Skor balına uyğun olaraq reyting açıqlaması
- 7 Borcalanın şəxsi məlumatları – fiziki şəxs borcalanın eyniləşdirmə nömrəsi, ünvanı, doğum tarixi və yeri;
- 8 Borcalanın İD-si – borcalanın eyniləşdirmə nömrəsi (şəxsiyyət vəsiqəsi, VÖEN, xidməti vəsiqələr və s.);
- 9 Kredit məlumatlarının icmalı – borcalanın bütün kredit öhdəlikləri üzrə icmallaşdırılmış cədvəli;
- 10 Aktiv kreditlərin cəmi qalıq məbləği – borcalanın bütün növ kreditlər üzrə cari dövrə öhdəliklərinin qalığı;
- 11 Kreditlər üzrə qalıq məbləğ – borcalanın yalnız kreditlər üzrə qalıq məbləği;
- 12 Kredit xətləri üzrə qalıq məbləğ – borcalanın yalnız kredit xətləri üzrə qalıq məbləği;
- 13 Qarantıya üzrə qalıq məbləğ – borcalanın yalnız qarantiyalar üzrə qalıq məbləği;
- 14 Cəmi aylıq ödəniş məbləği – borcalanın bütün aktiv borcları üzrə aylıq ödəməli olduğu məbləğ;
- 15 Tam ödənilmiş kreditlərin cəmi məbləği – borcalanın cari dövrə tam ödəmiş olduğu öhdəliklərinin cəmi;
- 16 Zamin olduğu öhdəliyin məbləği – borcalanın zamin olduğu öhdəliklərin cəmi məbləği;
- 17 Borc məbləği - kreditlərin əsas borc üzrə qalıq məbləğinin cəmi;
- 18 Kreditlərin sayı – 10, 11, 12, 13,14 , 15 və 16-cı bəndlər üzrə hər bir məlumatın kreditlər üzrə sayı;
- 19 Kredit təşkilatlarının sayı – 10, 11, 12, 13,14 ,15 və 16-cı bəndlər üzrə təşkilatlar üzrə sayı;
- 20 Borcalan haqda sorğu tarixçəsi - sorğu etmiş təşkilat, sorğunun tarixi və məqsədi;
- 21 Borcalanın aktiv öhdəlikləri – borcalanın bütün növ aktiv öhdəlikləri;
- 22 Kredit, məbləği və valyutası – öhdəliyinin növü, ilkin məbləği və valyutası;
- 23 KIN - Kredite sistemin vermiş olduğu kod;
- 24 Məlumat təchizatçısı – məlumatını göndərmiş təşkilat (bu məlumat borcalanın özünə açıqlanır);
- 25 Hesab nömrəsi – məlumatı göndərmiş təchizatçının kreditə verdiyi kod (bu kod borcalanın özünə açıqlanır);
- 26 Qalıq məbləği –Əsas borcun qalıq məbləği;
- 27 Faiz məbləği – faiz borcunun qalıq məbləği;
- 28 Aylıq ödəniş məbləği – borc üzrə aylıq ödənilməli olan məbləğ;
- 29 Sonuncu ödəniş tarixi – borc üzrə ödəniş aparılmış son tarix;
- 30 Məqsədi – borcun təyinatı olan iqtisadi sektor;
- 31 Verilmə tarixi –borc müqaviləsinin qüvvəyə mindiyi tarix;
- 32 İlkin müqavilə ilə bitmə tarixi–borc öhdəliyinin müqavilə üzrə bitmə tarixi;
- 33 Son müqavilə ilə bitmə tarixi– uzadılmış müqavilənin bitmə tarixi;
- 34 Əsas borcun gecikdirildiyi günlərin sayı –təşkilat tərəfindən qeyd edilmiş və müqavilə üzrə əsas borc ödənişlərinin gecikdirildiyi günlərin sayı;
- 35 Faizlərin gecikdirildiyi günlərin sayı –təşkilat tərəfindən qeyd edilmiş və müqavilə üzrə borc ödənişlərinin faizlərinin gecikdirildiyi günlərin sayı;
- 36 Təminatı – borc üzrə qoyulan girov haqqında məlumat (təminatın dəyəri,növü, təminatı qeydiyyat almış orqan, qeydiyyat tarixi);
- 37 Borcalanın son 24 ay üzrə tarixçəsi və ödəniş tərzı məlumatları;
- 38 Borcalanın bağlanmış öhdəlikləri – borcalanın tam ödədiyi borclar üzrə məlumatlar;
- 39 Borcalanın zamin olduğu öhdəlikləri-borcalanın zamin olduğu borclar haqqında məlumatlar;
- 40 Kredit hesabatının sonu – borcalanın kredit hesabatının bitməsini göstərən hissə.